



HAMI BİR AZ NƏSİMİDİR...

(Yuğ teatrının “Mənəm, mən...” tamaşası haqqında)

Elçin Cəfərov

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının müəllimi, Sənətşünaslıq üzə fəlsəfə doktoru

E-mail: elcin_yug@mail.ru



Ötən il respublika Prezidentinin sərəncamı ilə [10] “Nəsimi ili” kimi qeyd olundu. Bir il ərzində Nəsimiyə həsr olunmuş orta statistik səviyyədən də aşağı tamaşalar gördük, elmi, bədii və publisistik əsərlər oxuduq, müsiqilər dinlədik. Hətta təəssüfla deməliyəm ki, Nəsimi ili çərçivəsində hazırlanan pis və yaxşı işlərin faiz nisbəti qara pişiyin üzərindəki ağ ləkə kimidir. İlin lap axırlarında ürəyimizə su kimi səpilən və 2019-un bütün “mənəni zərbələrinini” unutdurur bir iş gəldi: Azərbaycan Dövlət YUĞ Teatrının “Mənəm, mən...” tamaşası.

“Mənəm, mən...” tamaşasının əsas tapıntılarından biri Nəsimi obrazının olmamasıdır. Müəlliflər konkret Nəsimi obrazını verməməklə konkret tarixi şəxsiyyət, insan obrazından çıxarıb ideyaya çevirirlər. Yəni tamaşanın yaradıcıları üçün Nəsimi yoxdur, nəsimilik var. Nəsimi ruhu, hürufi fəlsəfəsinin müxtəlif obrazların simasında əyanılışan təzahürləri var. Nəsimilik maddi deyil, mənəvi anlayışdır. Hami bir az Nəsimidir, bir az Şeyx Şəmsəddin Bağdadidir, bir az qara, bir az ağdır, bir az zülmət, bir az işiqdir. Bu səbəbdən hürufi dərvishlərin heç biri ölümdən qorxmır, çünki ölüm deyilən nəmənə cismani mövcudiyətin sonudur, ölümün ruha təsiri sıfır səviyyəsindədir. Qazamat, ölüm, edam, işgəncələr cismi məhv edə bilər, ruha, ideyaya, fikrə neyləyəsidi?..

Tarixi mövzuda yazılısa da, bu əsər, qətiyyən tarixi pyes deyil. Heç şəksiz, İlqar Fəhmi Nəsimi dövründə baş verən tarixi hadisələri və onların mənətiqini gözəl bilir, duyur və anlayır. Ancaq qarşısına tarixi həqiqətlərin bədii inikası kimi bir məqsəd qoymur. Əksinə, bəzi

tarixi faktlara söykənərək, hadisələri sərbəst şəkildə təfsir edir, düzüb-qoşur və hüruflik ideyasını lay-lay açaraq göstərməyə imkan verən bir bədii struktur formalaşdırır. Yəni, İlqar Fəhminin təsvir etdiyi hadisələr, “əlbəttə, yalandır”. Ancaq bu bədii yalan həqiqəti axtarır, aramağa, təpib bəyan etməyə hesablanıb. Belə çıxır ki, tamaşanın müəllifləri üçün yalan həqiqəti tapmaq vasitəsidir.

Həqiqətin bu cür detektivvari axtarışı tamaşanı maraqlandırır, oyuna cəlb edir və yaradıcılarla birlikdə seyrçi də Nəsimi həqiqətini və ən əsası, öz həqiqətini axtarır.

Mehriban Ələkbərzadə İlqar Fəhminin didaktik-detektiv pyesini [2] mistik-psixoloji dram kimi görüb, duyub, qavrayıb. Yaxşı ki, nə didaktikanın, nə də detektivin ardınca getməyib. Rejissor bu didaktik-detektiv pyesdən mistik-psixoloji dram çıxarıb. Yəni, pyesi öz boşqabına qoyub. Nədən ki, psixologizm

Mehriban Ələkbərzadə rejissurasının ən güclü yönüdür. Bir rejissor kimi, ələlxüsus da, qadın rejissor kimi M. Ələkbərzadə psixologizmin sahə təcəssümünü verməkdə ustadir. O, obrazların psixoloji portretini çizməyi, tamaşaların hadisələr xəttinin, obrazların əməl partiturasının psixoloji əsaslandırılmasını tapmağı gözəl bacarıır.

Yuğ Teatrının “Mənəm, mən...” tamaşasında hürufi elmi-ilahi, hürufi eşqi-ilahi, hürufi ilahi yazı, hürufi ilahi şeir, hürufi övliya ullah obrazları həm real insanlar, həm arxetiplər, həm sufiyyə gedən yolu dayanacaqları, həm də Nəsiminin müxtəlif sifətləridir. Mehriban Ələkbərzadənin yozumunda üçüncü variant daha güclü səslənir. Hətta mən bu sahnə oyununu monotamaşa kimi də qavrıldım. Mənə görə, tamaşada yalnız bir obraz var – o da Nəsiminin özüdür. Bütün yerda qalan obrazlar isə Nəsiminin müxtəlif mənələri, proyeksiyalarıdır. Ortada bir çəm mübarizə var ki, o da Nəsiminin içində gedir. Şeyx Əzəm Nəsiminin sxolastik baxışlar filtrindən sızulan proyeksiyasıdır. Seyid Əli Şamlı dinin (yaxud fanatizmin) ifrat qradasiyasında məhz Şeyx Əzəm kimi görünür.

Bu mənada, Fərraş da Nəsiminin özüdür. Obrazın libidosundakı [bax: 8] “oldürmək” istəyidir. Məgər Seyid Əli özü Şeyx Əzəmin fərraşı deyilmə? Dramaturq bu obraza xüsusi mənə yüksəkməyə çalışmayıb. Hərçənd fərraş obrazının psixikasına varmaq və maraqlı detallar tapmaq mümkün idi. Müəllif fərraşı sırf epizodik personaj olaraq düşünüb və onu qərarların qeyd-şərtləş icraçısı, buyruq qulu kimi təqdim edib. Ancaq bu halı ilə belə, Elşən Əsgərovun Fərraşı çağdaş dövrümüz üçün olduqca aktual görünür. Elə bu gün də

gözelim Azerbaycanda müxtəlif sahələrdə və müxtəlif instansiyalarda “biz kimik, nə karəyik” mənətiqi ilə başını aşağı salıb öz “ishi” ilə məşğul olanlar” az deyil.

Dramaturq və rejissor obrazların səhnəyə çıxma ardıcılığını dəqiq qurub. Bu obrazlar fərqli aspektlərdən Nəsimi məninin təzahürlərini, hürufiyyin hikmətlərini çatdırır. Həqiqətə işiq salmağa çalışan, haqqı dəvət edən hürufilərlə ünsiyyət Seyid Əlini sarsıdır, şüurunda dərin iz qoyur, içində gizlətdiyi həqiqəti zahirə çıxarıır. Hürufilərlə cihada başlayan Seyid Əlinin qarşısına əvvəlcə üç il məsciddə, altı il mədrəsədə Quran öyrənən, iyirmi səkkiz ildir Fəzlin dəsturuyla batini elmlərlə məşğul olan hürufi elmi-ilahi (alim dərviş) çıxır. Dərviş dindən danışmir, elmdən söz açır, dünyanın və Allahın sirlərini Platonun (Əflatunun) nəzəri konsepsiyasının [bax: 9] davamı olan Fəzlin elmi ilə açmağa çalışır. Və başlayır hərfərin dili ilə danışmağa, məzmunun mənalarını açıqlayaraq, hürufilik təriqətinin konsepsiyası ilə Adəmin vəchində Allahın tacəllasını isbatlayır. Bir qədər didaktik xassəsi ilə seçilən parça Əbdülqəni Əliyevin maraqlı ifası sayəsində darixdıcı olmur. Aktyor elmi-ilahi rolunun ifası zamanı pedant ədasından istifadə etmir, didaktikdən qaçır. Öz qəhrəmanını alım yox, agah kimi təqdim edir. Aktyorun təmkinli, aram oyunu, bu oyunun zahirən hərəkətsiz, sakit, daxildə isə təlatümlü tempo-ritmi, Nəsimi qəzəllərinin mükəmməl qıraqəti Seyid Əlinin ürəyinə şübhə toxumları səpməklə yanaşı, tamaşaçını da ovsunlayır. Əbdülqəninin dərvişi su kimidir. Su arxetipi aktyorun plastikasında bariz görünür. Sanki o, səhnədə hərəkət etmir, bir yerdən digərinə su kimi axır, doldurur məkanın boşluğunu... Su kimi sakit, su kimi aramlı və su kimi rahat. Aktyorun bu cür ifası Seyid Əlinin oyununa da sirayət edir. Bu parçada Seyid Əli obrazının ifaçısı sanki başqası ilə yox, öz-özü ilə danışır, özüyle höcətəşir, dirəşir, tövbə edir. Elə bil, dərdini, şübhə və tərəddüdlərini suya danışır.

Əbdülqənidən sonra səhnəyə eşqi-ilahi (aşiq dərviş) çıxır. Aktyor Vüqar Hacıyevin ifa etdiyi obrazın səhnəyə gəlişi maraqlıdır. Vüqar səhnəyə çıxanda digər həmkarlarından 1-0 öndə olur. Qara pərdənin altında üzü görünməyən aktyorun “Münəvvərdir, münəvvərdir, münəvvər...” deyə zümrümə elədiyi mahni tamaşaçının diqqətini çəkir və eşqin məhz bu cür zühruru,

“Yüzün bərgi-gülü-tərdir, güli-tar” qəzəlinin müşayiəti ilə gəlişi özünü doğruldur. Oxuyan vaxt, örtük altında olanda Vüqar səmimimdir, aşiqdir və onun ifasının dürüstlüyü məndə zərrə qədər də şübhə oyatmir. Bu mahni asta-asta artan alovun dilimlərinə bənzəyir. Aşıq-dərviş içində bir alovla çıxır səhnəyə. Hələ üzünü görməsək də, bu odu Seyid Əlinin və tamaşaçıların ürəyinə sala bilir.

Ancaq elə ki, örtüyü üstündən ataraq başlayır danışmağa, o səmimi səsin bu nataraz vücuddan çıxdığını inanmır adam. Aktyorun bədən quruluşu və fiziki göstəricilərdən danışmır, danışığından, səhnə plastikasından, bədən dilinin istifadəsindən bəhs edirəm. Aktyor danışmağa başladığı andan bədən və hissələrinin idarəsini itirir, obrazın mahiyyətindən 2 verst uzaq düşür. Yahu, bu nə qəzəb, bu nə ironiya. Belə aqressiv aşiqmi olar, o da ki, ilahi aşiq...

Seyid Əlinin növbəti qurbanı (eyni zamanda, sınağı) ilahi yazı (xəttat dərviş) obrazıdır. Elgünün xəttati külək kimidir. Əvvəlcə xəfif-xəfif əsən meh-xəttat hadisələr qızışdıqca xəzriyə çevirilir, “O kitabın üzünü sən özün köçürütmüsən, Seyid Əli...” [2, səh. 24] sözləri isə firtına kimi şiddetlə səslənir. Bu firtına Seyid Əlini tutunduğu şəriətin daha bir budağından qoparıb aparır. Qıvrıq plastikaya sahib Elgün Həmidovun xəttati canlıdır. Doğrudur, bir-iki məqamda səsi tamaşaçıya çatır, danışığı aydın olmur, amma bədən dili ilə tamaşaçını özünə baxmağa məcbur edir. Səhnənin arxasındaki parçanın üzərində ərəb hərfərinin peydə olduğu videoprojeksiya da Elgünə kömək edir, xüsusilə qəzəlin ifası zamanı videotəsvirdə ərəb əlifbasının hərfərinin görünmə tezliyi aktyorun səhnə hərəkətinin temp-ritmini müəyyənləşdirir. Ancaq nə gözəl alındı, əli ilə havada hərfəri cızan aktyorun əl hərəkətləri ilə videotəsvir arasında sinxronluq olsa... Başa düşürəm, bu texniki baxımdan asan deyil, aktyordan çoxlu məşq, hərəkətlərin avtomatizasiyasına qədər mükəmməl plastika tələb edir. Ancaq düşünürəm ki, Elgün bunu bacara bilərdi. Səd heyf...

Bir də Qasım Nağının ilahi şeiri (şair dərviş) obrazı var. O, səhnədə sanki birdən-birə peydə olur və digər dərvişlərə qətiyyən bənzəmir. Seyid Əlinin dili isə desək, onun gözlərində yorğunluq yoxdur. Cün şairlərin ruhu yorğun olmur. Şair

parçası sanki Fəhminin avtobiografik həsiyəsidir. Dramaturq burada özündən, öz düşüncələrindən, tərəddüdlərindən, şairə və əşəra münasibatindən danışır. Heç şəksiz, şair şeir yazan yox, sənətkar anlamına gəlir – bu mənada, həmin parçada rejissor da özünü qurub, aktyor da elə özünü oynayır. Yoxsa hardandır vəhdət məqamına yetişmiş, həqiqəti ovcunun içində büküb saxlayan şairin gözlərindəki bu ürkü, bu qorxu?! Bu qorxu şair Nəsiminin yox, sənətkar Qasımın qorxusudur, əndişəsidir. Qasım Nağı şairi yox, şeiri oynayır. Aktyorun təkcə ifa etdiyi Nəsimi qəzəlləri deyil, elə səhnə varolması da əruz üstündədir.

Və nəhayət, Seyid Əlinin mənəvi evolyusiyasının sonuncu mərhələsi - Övliya ullahla görüş vaxtı yetişir. Dərvişlərdən fərqli olaraq, Övliya birinci özü hücuma keçir. Seyid Əlinin sxolastikaya söykənən həqiqətlərini darmadağın edir. Seyid Əli də artıq dərvişlərlə dialoqdakı kimi özünü müdafiə edə bilmir. Qəzəblənir, qışqırır, hədələyir, ancaq özü də başa düşür ki, övliya düz deyir, üstündə meyvaları qalib qəfildən quruyan, içini qurd yemiş ağaca bənzəyir, həqiqətən də, könlünün qəsri içindən ovulub-tökülüb, ancaq qurucu divarları qalib. Bu parça tamaşanın hadisələr xəttində dönüş nöqtəsidir, Seyid Əli ilk dəfə övliya ilə səhbətdə konstruktiv dialoqa gedir, opponentinin dediklərini dinləyir və onun həqiqətlərinə inanmağa başlayır. Çünkü övliya Seyid Əliyə yeni və yad bir şey demir, illərdir onun qalbində iynə ucu boyda işiq kimi var olan şübhələri aktuallaşdırır, həmişə içindən qovmağa çalışdığı, özündən belə gizlətdiyi həqiqətləri səsləndirir, batinini zahirə çıxarıır. Məhz bu səhnədə Seyid Əlinin Nəsimiyə çevriləməsi prosesiitmamə yetir. “Şəri öldürən şərin özünə çevrilir” formulu əks istiqamətdə işləyir [İfə: 7]. Seyid Əli tamaşa boyu alımı, aşiqi, xəttati, şairi öldürsə də, onların özlərinə çevirilir və bu dəfə övliyanı öldürməklə onun söylədiklərinin həqiqiliyini təsdiqləyir. Övliya Seyid Əlinin üstünü örtməyə, unutmağa çalışıldığı həqiqətləri aşkara çıxarıır, güzgü tutub, onun özünü özüne göstərir. Və nəhayətdə, Seyid Əli mənəvi sarsıntı keçirir, katarsis yaşayır. Seyid Əlinin Nəsimiyə çevriləməsi – haçalanmış şəxsiyyətin bütövləşməsi prosesi başa çatır. Budur, qarşımızda “ənalhəq” deməyə hazır Nəsimi dayanıb.

Övliya tamaşanın an vacib obrazlarından biridir. Əvvəla, ona görə ki, Seyid Əlinin şəriətinə sonuncu zərbəni o vurur, dərvişlərin laxlatdığı divarı bilmərrə dağdırıb-yixır. İkincisi, ona görə ki, əsərin bir çox hadisələri məhz bu parçada müəyyənlaşdır. Seyid Əlini qəddarlaşdırıran, özünə düşmən edən gənclik travmaları da burada aydınlaşdır, onun Şeyx Əzəmə də, dinə və onun ehkamlarına da əsl münasibətinin konturları çizilir. Pyesin əsas didaktik xətti, hürufilik təriqatının tam gücü də övliyanın səhnəsində açılır. İnsafən, Amid Qasımov da qaldırmalı olduğu yükün masuliyətini anlayır, bacardıqca bu yükü çəkməyə çalışır. Parçanın əvvəllərində Amidin Seyid Əliyə "gal içəri, Seyid Əli" deyən övliyası olduqca maraqlıdır, simpatikdir, övliya streetiplərindən uzaqdır, canlıdır, diridir.

Hər şey lap yaxşı başlamışdı və belə də davam edirdi. Ta ki, aktyorun birinci improvisəsinə qədər. Kapalı sistem daxilində dəqiq ifa sərgiləyən aktyor zalla açıq sistemdə kontakta girər-girməz obrazın strukturunu pozulur. Çöpəgülən zalın reaksiyası Amidi çasdırır, onu improvisə adı altında obrazın mahiyyəti ilə uyuşmayan dəxilsiz zarafatlar etməyə təhrik eləyir. Və beləcə, kələfin ucunu itirən Amid başlayır səhnədə mən də varam ədəsi ilə "partizanlıq eləməyə". Obrazın inkişaf dinamikası və davranış məntiqi isə "gedir işinin dalınca". Nəticədə, nə baş verir? İki obrazın bir-biri ilə sarmaş-dolaş olmalı ziqzaqvari əməl xətləri döñüb olur, Euklidin paralel düz xətləri. Nəticədə, övliya ilə Seyid Əli arasındaki dialoq məcburi monoloqa çevrilir. Obrazlar arasındaki rabiə bilmərrə pozulur. Yuğ aktyorlarının improvisə hoqqalarına o qədər də alışıq olmayan Ziya da deyir ki, "sən nə çalırsan çal, mən heyvagülü oynayacam". Yəni, tərəf-müqabili oyunu tamam başqa səmtə yönəltməyə cəhd etsə də, zor-güclə öz obrazının əməl xəttini davam etdirməyə çalışır. Hər iki aktyor yönəldən çox resipienta yönəlir və bu da eks-reaksiya doğurur, tamaşaçı zalının, yaxud zaldaki hər hansı bir və ya bir neçə tamaşanın qeyri-adekvat reaksiyası Seyid Əli obrazının həqiqətə gedən yolunu dumanlandırmaqla yanaşı, övliya obrazının əməl xəttini büsbütün dağıdır, həmsöhbətinin batinindəki həqiqətləri zahirə çıxarmağa çalışan övliyanı malını tərifləyib sırimaq istəyən sövdəgərə çevirir. Bu isə, rejissorun zərgər dəqiqliyi ilə qurduğu bədii strukturu alt-üst edir.

Sözsüz ki, tamaşanın baş obrazı Seyid Əlidir. Bütün hadisələr onun üstündə qurulub. Səhnədə an çox dəyişən, haldan-hala düşən və sıfırla birin arasında sonsuz sayıda coxluqlara bərabər olan obrazdır Seyid Əli. Ziyanın Seyidi səhnəyə çıxışında qapqaradır. Dərvişlərin hər biri ilə ünsiyyətdən sonra onun qapqara ruhuna bir ağ pattern yaxılır. Bu patternlər onun cismini də, ruhunu da cızı-cızı ənəlhəq sözünü yazar. Ancaq təbii ki, hadisələrin gedisatında biz bu patternlərin "Quranı-kərim" in nazil olduğu ərəb əlifbasında Ənəlhəq olduğunu fərqliyə varmir, heç Seyid Əli özü də isti-isti dərk etmir onunla nə baş verdilini. Ancaq proses gedir və səhnədə baş verənlər saat yarım ərzində zülməti işığa çevirir. Seyid Əli obrazı olduqca mürəkkəb obrazdır. Ona görə yox ki, tamaşanın əvvəlindən sonuna qədər səhnədədir, ona görə ki, obraz birləşmiş, yekrəng deyil. Həm gədadır, həm də padışahi-aləm, həm mömindrə, həm kafir, həm zahiddir, həm abid, həm asidir, həm fasiq, həm ısadır, həm Yusif, həm haqqın düşmənidir, həm də haqqın özüdür ki var. Rejissor



bu rol üçün ADMİU-nun 4-cü kurs tələbəsi, Akademik Milli Dram Teatrının aktyoru Ziya Ağanı Yuğa transfer edib. Ziya əlindən geləni də, gəlməyəni də edib etimadi doğrultmaq üçün. Bu bir tamaşada bəlkə də 10 tamaşa qədər yorulub, 10 tamaşa qədər öyrənib, 10 tamaşa qədər böyüyüb.

Aktyor obrazını dəqiq oynayır. Gücünü, enerjisini yaxşı bölüb, hətta bir çox təcrübəli, peşəkar aktyorların belə öhdəsindən gələ bilməyəcəyi işi bacarıır, tamaşanın əvvəlindən axırına qədər balansı qoruyub saxlaya, obrazın inkişaf dinamikasını göstərə bilir. Ancaq mənə elə gəlir ki, Ziya ehtiyat edərək, tempo-ritmi lap aşağı freqanslardan başlayır. Şəxsən mən Ziyanın daha yuxarı amplitudada var ola biləcəyinə inanıram. Məmməd Səfa Səviyyəli aktyorla aşırı emosional səhnədə birlikdə çıxış etmək və partnyoruna uduzmamaq Ziya kimi təcrübəsiz aktyor üçün böyük uğur sayıla bilər.

Yuğun səhnəsi Ziyaya yaddır. Elə bu teatrın estetik xəttinə də bir o qədər bələd deyil. Doğrudur, "Mənəm, mən..." psixosof tamaşası deyil, amma istənilən halda, bu teatrın səhnəsində var olmaq, o ki ola baş rol oynaması, Ziya üçün asan sayılmaz. Tərəf-müqabillərinin kimliyini, hansı potensiala malik aktyorlarla bir səhnəni paylaşıdığını dərk edir və bu, onda məsuliyyətlə yanaşı, yüngülçə hiss olunan xof da yaradır. Elə bil qorxur ki, "yeyərlər" onu səhnədə, nəyisə düz eləməz, yaxşı eləməz. Bəzi parçalarda aşırı gərgindir, səhnədə hansısa mizanın fərqli icrası, yaxud yöndəşlərindən kiminsə sözünü unutması hamidan çox onu narahat edir, çasdırır, psixoloji tarazlığını pozur. Dündür, yandırımrı özünü, çıxır vəziyyətdən, ancaq hamın məqamlarda Ziyanın gözlərinə baxmaq kifayətdir ki, içində xeyir-şər mübarizəsi gedən obrazdan çox, tamaşanın necə getdiyindən əndişələnən aktyoru görəsən. Bir də Ziyanın səsi və nəfəsi üzərində bir az da işləməsi gərəkdir. Bir neçə məqamda aktyorun səsi aydın eşidilmir, sözlər dumanlanır. Nəsimi yaradıcılığında isə, "Kəndi kənduya tərcüməndir söz..." [4, səh. 9].

Məmməd Səfanın Şeyx Əzəmi ötkəmdir, qəzəblidir, qəddardır, radikaldır, Ancaq Seyid Əliyə qarşı çox xeyirxah və mərhəmatlidir. Yeniyetmə vaxtından gözü üstündə olub, hamilik edib, onu özünün sağ əli kimi yetişdirib, öyrədib, hətta qızını, sonra isə minbərini də Seyid Əliyə vermək istəyir. Hələb şəhərinin imam cüməsi Şeyx Əzəm Seyid Əliyə din düşmənlərinə qarşı qəddar olmağı öyrədib. Yeniyetmə vaxtında söz versə də, sevgilisini ölümdən qurtarmağə

cəsarəti çatmayan Seyid Əli isə sanki bütün dünyadan intiqam almaq istəyir, Şeyxin qanlı göstərişlərini canla-başla, xüsusi qəddarlıqla yerinə yetirir. Şeyx Əzəm səhnəyə cəmi 2 dəfə çıxır – bir əvvəldə, bir də lap axırdı. Buna baxmayaraq, bütün tamaşa boyu tamaşaçı onun varlığını hiss edir. Əvvəla, ona görə ki, oyun onunla başlayır və Məmməd Səfa öz ifası ilə hadisələrin temp-ritmin təyin edir, bir növ, kamerton rolunu oynayır. Tamaşa boyu həm Seyid Əlinin, həm də dərvişlərin və övliaların dilindən Şeyxin adını eşidirik. Bu mənada, Şeyx Əzəm konkret obraz olmaqdan çıxıb simvola çevirilir. Teatr Şeyxin simasında qorxu arxetiplərini vizuallaşdırır. İlqar Fəhminin Şeyxi ona görə güclü və dəhşətlidir ki, insan oğlunun ən qədim və ən güclü təbii instinkti olan qorxu üzərində qurulub. Obraz elə bil Məmməd Səfanın əyninə biçilib. Məmməd Səfanın Şeyxi cəhənnəm zəbanisidir, qorxuludur, heybətlidir, gözlərində vəhşət saçılır aləmə...

Məmməd Səfanın səhnə plastikası qarşısına nə çıxsa, qarsıda yandıran alov kimidir. Xüsusən, tamaşanın son səhnəsində Məmməd Səfanın Şeyxi səhnəyə gəlmir, dilində təkbir, gözlərində qəzəb, kafırlarə lənat oxuya-oxuya meydana “şığıyır”. Şeyx Əzəm cəhənnəm odu ilə jonqlıorluq edir. Bu səhnədə aktyor qorxulu nağıllardakı ağızından alov püşkürən ajdahaya bənzəyir. Aktyorun səhnəyə çıxmağı ilə psixoloji gərginliyin ifratı varması bir olur.

Ədəbiyyat:

1. Cəlli Şərif. Seyid İmadəddin Nəsimi: Həqq idi, həqqi dedi, həq söylədi; İstanbul, 2019.
2. Fəhmi İlqar Yeddinci//Azərbaycan: Ədəbi-bədii jurnal. 2019.-N9.-S.11-41.
3. İmadəddin Nəsimi: tədqiqlər, məqalələr, məruzələr /F. Əzizova; Bakı: "Elm", 2019. 401 səh.
4. İmadəddin Nəsimi. Seçilmiş əsərləri, 2 cildə, II cild, Bakı, "Lider" Nəşriyyatı, 2004, 376 səh.
5. Nəsimi dini-falsafi təlimində Haqqın və insanın dərki, Bakı, "Elm və təhsil", 2020, 164 s əh.
6. Talibzadə Aydın "Min maska və bir mən". Məqalələr toplusu, -

Резюме

Эльчин Джагаров

КАЖДЫЙ ИЗ НАС – ЧАСТИЦА НАСИМИ...

В статье анализируются подготовленный в рамках «Года Насими» спектакль «Я, ЕСЬМ» театра ЙУГ.

Используя приемы и средства современного искусствоведения, изучаются постановочные принципы, эстетические особенности, актерская игра, музыкальное и сценическое оформление в спектакле, поставленный режиссером Мехрибаном Ахмедберзаде по пьесе Илгара Фахми.

В статье автор рассматривая спектакль с позиции театроведения, пытается раскрыть эстетические параметры идейно-художественного решения и психолого-философский контекст сценического произведения.

Ключевые слова: театр, Государственный театр ЙУГ, Имададдин Насими, «Я эсьм», Илгар Фахми, Мехрибан Ахмедберзаде

Emosional partlayış gərginliyin və səs tonunun da maksimum həddə çatmasına gətirib çıxarır. Onların arasındaki psixoloji mübarizənin pik nöqtəsində, Seyid Əli Şeyx Əzəmin İblisin əsiri olduğunu bəyan edəndə, “Ey iblisin əsiri, itəətin hədadır” misrası ilə başlayan qəzəli söyləyə-söyləyə libasını yırtır və aktyorun bədənində ərəb əlifbası ilə yazılmış “Ənəlhəq” sözünü görürük.

Şeyx fətva verir: “Hələb meydanında Məlun Nəsiminin diri-dirisi dərisi soyulsun, boyunu vurulsun, bədəni şaqqalansın... Bir şaqqası Zülqədər oğlu Əli bəyə, bir şaqqası Aqçoyunu Qara Yuluk Osmana göndərilsin...” [2, səh. 41]. Yaradıcılar edam səhnəsində Həsən Seyidbəyliyə göndərmə edirlər. Tamaşanın sonuncu səhnəsində gənc aktyor Ziya Ağa Nəsimi obrazının unudulmaz ifaçısı Rasim Balayeva yüngüləcə bir təzim edir və sanki bu rola yarımlı əsr öncə damgasını vuran sənətkardan xeyir-duasını alır.

Seyid Əli Nəsimiyə çevrildiyi andan, yəni vəhdət məqamından sonra qorxu onu bütünlük tərk edir, çünkü o, Nəsimiyyin ölməzliyini fəhm edir, anlayır ki, diri-dirisi soyulsa da, soyulmuş dərisini ciyinə atıb, Hələbin doqquz qapısından çıxıb gedəcək, çünkü cisim olər, ruh yox. Dəqiq bilir, hər dəfə bir Nəsimi peydə olacaq, hər dəfə biri zühr edəcək, Nəsimi yox ola bilməz... Nəsimi bahar yeli kimi bir zərif ruhdur, bir gün onun içindədi, bir gün mənim, bir gün də elə sənin... ♦

Bakı, “Təhsil”, 2015. – 376 s., səh. 123-144

Rus dilində:

7. Георг Вильгельм Фридрих Гегель. Сочинения. — М.-Л.: Соцэкиз, 1934. — Т. VII. — С. 149 — 177.
8. Зигмунд Фрейд, Либидо, Гуманитарий, 1996, 480 стр.
9. Платон. Собрание сочинений в 4 т.: Т. I/Общ. ред. А. Ф. Лосева и др.; Авт. вступит, статья А. Ф. Лосев; Примеч. А. А. Тахо-Годи; Пер. с древнегреч. М.: Мысль, 1990. 860 с.

İnternet resursları:

10. <https://president.az/articles/31507>
11. <https://teatro.az/post/236>
12. <https://teatro.az/post/246>

Summary

Elchin Jafarov

EACH OF US IS A PARTICLE OF NASİMİ...

The article analyzes the YUG theatre performance “I AM...”, staged within the framework of the “Nasimi Year”. This work investigates, by using techniques and methods of contemporary art studies, the production principles, aesthetic features, acting style, sound, and stage design of the performance, directed by Mehriban Alekberzadeh based on the play by Ilgar Fahmi.

In the article, the author considers the performance from the perspective of theatre studies and tries to open the conceptual and aesthetic parameters, psychological and philosophical context of the stage work.

Keywords: theatre, YUG State Theatre, İmadaddin Nasimi, spectacle, İlgar Fahmi, Mehriban Alekberzadeh